

Azərbaycan mənzum dramlarında Qarabağ mövzusu

Hikmət Mehdiyev

Filologiya üzrə fəlsəfə doktoru

Naxçıvan Dövlət Universiteti. Azərbaycan.

E-mail: hikmet.mehdi@mail.ru

Annottasiya. Dünyanın ən qədim insan yaşayış məskənlərindən biri – dünyaca məşhur Azixantropun vətəni Qarabağ Azərbaycan xalqını əsrlər boyu öz zəngin sərvətləri ilə bəsləmiş, bərəkətli torpağı ilə doğma ana qucağı olmuşdur. Buna görə də, tarix boyu xalqımızın ərsəyə gətirdiyi söz sərvətləri xəzinəsində Azərbaycanın başqa bölgələri kimi, Qarabağa da məhəbbət öz bədii ifadəsini tapmışdır.

Azərbaycan xalqının “Ana Kitabı” (Ümummilli Lider Heydər Əliyev) kimi tanınan “Kitabi-Dədə Qorqud”da hadisələr bütövlükdə tarixi Azərbaycan torpaqlarında, o sıradan Qarabağda baş verir.

Dünya şöhrətli dahi Azərbaycan şairi və mütafəkkiri Nizami Gəncəvinin yaradıcılığında da Vətən məhəbbəti, xüsusilə də onun cənnət bucağı olan Qarabağ mühüm yer tutur. Şairin “İskəndərnəmə” poemasında İskəndərlə Nüşabə əhvalatının bədii məkanının təsviri zamanı Bərdəyə verilən qiymət indinin özündə də dillər əzbəridir.

Bir ədəbi janr kimi ədəbiyyatımıza gəlişi böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin adı ilə bağlı olan mənzum dram müəllifləri də minillilik Azərbaycan ədəbiyyatındaki vətənpərvər ənənələrin layiqli varisləri kimi Qarabağa məhəbbətlərini döñə-döñə izhar etmiş, Vətənin bu bucağının gözəlliklərini vəsf etməkdən yorulmamışlar.

Açar sözlər: “Kitabi-Dədə Qorqud”, Qarabağ, Nizami Gəncəvi, “Vaqif”, Qacar, mənzum dram

Məqalə tarixçəsi: göndərilib – 04.09.2021; qəbul edilib – 15.09.2021

Karabakh theme in Azerbaijani verse dramas

Hikmet Mehdiyev

Doctor of Philosophy in Philology

Nakhchivan State University. Azerbaijan.

E-mail: hikmet.mehdi@mail.ru

Abstract. Karabakh, one of the oldest human settlements in the world, the homeland of Azykhantrōp has provided the Azerbaijani people with its rich wealth and was the native country with its fertile land for centuries. That is why, the love for Karabakh, as for other regions of Azerbaijan is also reflected in the treasury of word wealth of our people, throughout the history.

The events in “The Book of Dada Gorgud” known as “Mother Book” (National Leader Heydar Aliyev) of Azerbaijani people take place in the historical Azerbaijani lands, as well as in Karabakh. The love for Homeland, especially its corner of paradise, Karabakh has a special place in the creativity of Nizami Ganjavi, world-known Azerbaijani poet and thinker. In poet’s poem “İskendername” during the definition of artistic place of the story of Alexander and Nushaba the value given to Barda is still in memory.

The emergence of verse drama as a literary genre in our literature is connected with the name of the Azerbaijani poet and playwright Hüseyn Javid and the authors of verse dramas have expressed their love for Karabakh again and again, and do not get tired of praising the beauty of this corner of the Motherland.

Keywords: "The Book of Dada Gorgud", Karabakh, Nizami Ganjavi, "Vaqif", Qajar, verse drama

Article history: received – 04.09.2021; accepted – 15.09.2021

Giriş / Introduction

Dünyanın ən qədim insan yaşayış məskənlərindən biri – dünyaca məşhur ibtidai insan kimi tanınan Azıxantropun vətəni Qarabağ Azərbaycan xalqını əsrlər boyu öz zəngin sərvətləri ilə bəşləmiş, bərkətli torpağı ilə doğma ana qucağı olmuşdur. Buna görə də, tarix boyu xalqımızın ərsəyə gətirdiyi söz sərvətləri xəzinəsində Azərbaycanın başqa bölgəleri kimi, Qarabağa da məhəbbət öz bədii ifadəsini tapmışdır.

Azərbaycan xalqının "Ana Kitabı" (Ümummilli lider Heydər Əliyev) kimi tanınan

"Kitabi-Dədə Qorqud"da hadisələr bütövlükde tarixi Azərbaycan torpaqlarında, o sıradan Qarabağda baş verir. Bu müqaddəs torpaqların hər qarşı uğrunda Azərbaycan ığidləri uf demədən canlarını qurban verməyə hazır olduqlarını dilə gətirirlər. Abidədə bilavasitə bir topnom kimi Qarabağın adı çəkilməsə də, təbiət təsvirlərində gördüyüümüz cənnət mənzərələrdə bu barlı-bərəkətli, dağlı-aranlı torpaqların məhz Qarabağın bir guşəsi olduğu aydın görünür.

Əsas hissə / Main Part

Abidədə ümumilikdə Vətənin əzəmetli dağ obrazı olan Qazılıq dağçı otuz illik düşmən tapağından azad etdiyimiz Qarabağ dağlarına çox bənzəyir. Buna görədir ki, Vətənin hər daşını, bir qarış torpağını belə müzəddəs bilən dastan qəhrəmanları bütün bunları canlarının, həyatlarının ayrılmaz bir parçası kimi qəbul edir, son-suz bir məhəbbətə sevirlər. Namədlərin fitvası ilə atası tərəfindən ağır yaralanmış Dirsə xan oğlu Buğacın anasına müraciətlə dediyi sözlərdə bunu aydın görmək mümkündür:

Bəri gəlgil, ağ südün əmdiyim qadınım ana!
Ağ birçəkli, izzətli canım ana!
Axar ayıda sularına qarğamağıl,
Qazılıq dağının günahı yoxdur!
Birərlidə otlarına qarğamağıl,
Qazılıq dağının suçu yoxdur! [2, s.33]

Əksinə, məhz Qazılıq dağının sinəsində bətən otların, gül-çiçəyin ana südü ilə qarışığı Buğacın yarasını sağaldır, bir daha qədim oğuzlarda ana təbiətlə insanın bir üzvi vəhdət halında yaşamasından xəbər verir.

Dünya şöhrəti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında da Vətən məhəbbəti, xüsusilə onun cənnət bucağı olan Qarabağ mühüm yer tutur. Şairin "İskən-

dərnəmə" poemasında İskəndərlə Nüşəbə əhvalatının bədii məkanının təsviri zamanı Bərdəyə verilən qiymət indinin özündə də dillər əzberidir:

Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qısı da güldür, çıçəkdir.
İylülda dağlara lalələr sapər,
Qişını baharın nəsimi öpər.
O yaşıl meşəsi cənnətə bənzər,
Şan atəklərinə bağlamış kövsər.
Söyüdülük çöllərə vermişdir zinət,
Ağ bağı elə bil, həqiqi cənnət. [3, s.197]

Göründüyü kimi, Nizami Qarabağın cənnət guşələrindən biri olan Bərdənin ümumi təsviri ilə kifayətlənmir, "Söyüdülük", "Ağ bağı" kimi konkret yerlərin adını da çəkir ki, bu da şairin hamən yerləri bilavasitə görməsinə heç bir şübhə yeri qoymur.

Bir ədəbi janr kimi ədəbiyyatımıza gəlişi böyük Azərbaycan şairi və dramaturqu Hüseyin Cavidin adı ilə bağlı olan mənzum dram müəllifləri də minillik Azərbaycan ədəbiyyatındaki vətənpərvər ənənələrin layiqli varisləri kimi Qarabağa məhəbbətlərini döñə-döñə izhar etmiş, Vətənin bu bucağının gözəlliklərini vəsf etməkdən yorulmamışlar.

Bu baxımdan ön sıralarda, şübhəsiz ki, böyük Azərbaycan şairi, dramaturqu, alimi, ictimai xadimi Səmməd Vurğunun "Vaqif" dramı durmaqdadır. Bu da təbiidir, çünkü əsərdəki hadisələr başdan-başa Qarabağda, onun paytaxtı Şuşa şəhərində cərəyan edir. "Vaqif" mənzum dramında Qarabağ bir mədəniyyət, alımlıqliq, gözəllik, vüqar, mərdlik, qeyrət, kişilik simvolu kimi təqdim edilir. Dramın dördüncü şəklində isə Gülnarın monoloqunda bilavasitə Qarabağın təbii gözəllikləri tərənnüm edilir:

*Bizim sərin meşələr,
Bu körper bənövşələr!
Gəlin öpüm sizi mən;
Getsəniz gözlərimdən,
Mənə böyük dərələr.
Ah... bizim dik qayalar,
Havaları sərindir,
Dərələri dərindir,
Yaşamığın dadi var,
Gözəl-gözəl adı var
Hər enişin, yoxsun,
Bir rəngi var hər quşun. [4, s.50]*

Vaqifin Qacara cavab məktubunda isə təkcə təbiətin gözəlliyi deyil, həm də el-əbanın əyilməzlik, mərdlik xarakteristikası verilir; sanki böyük şair 80 illik bir zaman məsafəsindən boyulanraq bu günləri görür, Şuşanın "ilan-əqrəb" əlində qalmاسının imkansızlığını göstərmış olur:

*Aldıq məktubunu, Məhəmməd Qacar!
Tərlan oylığında sar ola bilməz!
Bu dünya qalmamış ulu şahlara,
Zalim da, zülüm də var ola bilməz!
Göydən başımıza odalar da yağsa,
Bu ellər basılıb xar ola bilməz!
Basma ayağını bizim torpağa,
İllandan-əqrəbdən yar ola bilməz! [4, s.72-73]*

Bəli, doğrudan da, ceyranlar, bülbüllər, qartallar məskəni olan bağ-bağatlı, dağlı-aranlı Qarabağ məkrili xislətə, zəhərlə təbiətə malik olan ilan-əqrəbin tapdağında qala bilməz, öz tabii, həqiqi sakınlərinə, bu torpağın əbədi sahiblərinə qayıtmalıdır və necə ki, xalqın qəhrəman oğlunun sərkərdəliyi altında, folklorumuzda və

klassik ədəbiyyatımızda müqaddəs say olan 40 gündən azacıq çox müddətə qaytarıldı!

Doğrudur, tarixi həqiqətə uyğun olaraq, "Keçdi pəncəmizə gözəl Qarabağı", – deyən Qacar Şuşanı alır, ancaq bu, müvəqqəti bir işgaldir və bu müqaddəs torpağa icazəsiz ayaq basanlar cəzalandırılır. Qacar da cəzalandır – məğrur baş tapiklər altında oyuncaya dönür. Necə ki, Azərbaycan əsgərinin heyrətamız igidiliyi sayəsində Şuşanın son dəfə işğaldan azad edilməsi zamanı minlərlə erməni diğasının başı xüsusi təyinatlılarımızın çəkmələri altında futbol topuna döndü, layiq olduqları cəzəni alıb cəhənnəmə vasıl oldular...

Bütün bunlar Azərbaycan ədəbiyyatının dün-yə mədəniyyəti xəzinəsində daxil olmuş ölməz örnləklərdən həyat həqiqətlərinin necə obyek-tivliklə, tarixdən alınan dərslərin gələcəyə necə dəqiq proyeksiya edilməsi ilə təqdimini bir da-ha sübut etməkdədir.

Mövzu ilə bağlı müşahidələrimizin nəticəsi olaraq, maraqlı bir ədəbi hadisəni də qeyd et-mayımız yerinə düşərdi. Bu da ondan ibarətdir ki, Azərbaycan ədəbiyyatında sırf nəzərlə yazılmış mənzum dрамalar olduğu kimi, sanki mənsur şeirlər qələmə alınmış dram əsərlərimiz vardır ki, bəlkə onları da mənzum dram janrı daxili-ləndə müəyyən şartılıklə nəzərdən keçirmək mümkündür. Bu, xüsusilə romantik üslubda ya-zılmış dram əsərlərinə aid edilə bilər.

Örnək üçün Hüseyn Cavidin "Topal Teymur" dramını göstərə bilərik. Bu əsər böyük şairimiz tərəfindən nəsrələ qələmə alınmışdır. Ancaq şairlik təbi dramın hər bir replikasında, monoloqunda, dialoqlarında özünü açıq-əşkar göstərməkdədir. Misallara müraciət edək. Əsər-də Teymur kimi məğrur və əzəmetli bir dünya fatehi də sanki mənsur şeirlə danişir. Dramın əvvəlində Teymurla Olqanın dialoquna nəzər salaq:

"Teymur: Yenə Moskof ərməğanı gözəl rus qızı nə düşünür?"

Olsa: (məhzun bir təbəssümle). Böylə möhə-təşəm bir sarayda banim nə düşüncəm ola bilir?

Teymur: O halda yüzünü saran su kədər bu-lutları nə demək? Bən solğun çıçəkləri hiç sev-

məm! Daima yeni açmış güllər kibi, daima gül bənizli şəfəqlər kibi nəşəli olmamı istərim. Əvət, söyləyəcəyin sözləri hər zamanki şətarət ilə gülərək, nazlanaraq söylə!" [1, s.256]

Uyğun olaraq, əsərdə Qarabağ obrazının axtarılması da müəyyən dərəcədə mövzumuzun əhətə dairasına düşür. Burada Azərbaycanın, uyğun olaraq, Qarabağın adı Yıldırım Bayəzidin sarayında Cüçənin dili ilə Teymur fəxriyyəsinin parodiyası zamanı səslənir. Onu da qeyd edək ki, bu parodiya əslində elə mənşur şeir, yəni qafiyəli nəşrlə (səc ilə) yazılmışdır:

"Xarəzmə girdim, qələlərini devirdim. Azərbaycan qucağıma atıldı, Kürdüstan təslim olaraq qurtuldu. Gürcüstan xəracgüzərim oldu. Qaraqoyunlular üşyan etdi, ayaq altında əzildi, şah Mənsur tütğyan etdi, bir anda başı kəsildi..." [1, s.278]

Tarixdən məlumdur ki, Teymur Azərbaycana bir neçə dəfə yürüş etmiş və Qarabağın abhavasını çox bəyənmışdır. Ümmülikdə Azərbaycana və müttəfiqi şirvanşah İbrahimə münəsabəti müsbət olan "Teymur Azərbaycanda xeyriyyə işləri də görmüşdü. O, Ankara vuruşmasından sonra, 1403-cü ildə Qarabağa gedərkən yoluştı Beyləqana galmiş və buranın dağılıb pis vəziyyətə düşdüğünü görmüşdür. Buna görə də Beyləqanın abadlaşdırılması və Araz çayının bura kanal çəkilməsinə göstəriş vermişdir" [6].

Nəticə / Conclusion

Bələliklə, Azərbaycan mənzum dramalarında Qarabağ obrazından bütöv Azərbaycanın ayrılmaz bir parçası kimi vətənpərvərlik, mərdlik, cəsarət, milli birlik simvolu kimi istifadə edilmişdir. Bu baxımdan 44 günlük Qələbədən son-

Əlbətta, aydınñın ki, kommunist ideologiyasının adətən, tünd işğalçı rənglərilə təqdim etdiyi Əmir Teymurun tarixi fəaliyyətini heç də birmənalı şəkildə antihumanist məzmunda təqdim etmək bir qədər anaxronizm xarakteri daşımaqdadır.

Süleyman Rüstəmin "Qaçaq Nəbi" mənzum pyesində də hadisələrin ilk xronotopu kimi Qarabağ, Şuşa şəhəri çıxış edir. Birinci pərdənin remarkasında şair-dramaturq yazar:

"Qarabağ, Şuşa qalası. Təhmas bəyin həyatı. Bayırda sas-küy qalxır. Cümşüd bəy və strajniklər vergi verməyən kəndliləri döyə-döyə həytətə gotırırlar. Nəbi bir yanda odun yarır" [5, s.20].

Nəbinin çar ordusunun strajnicki kazak Vasiliy vurdugu tənə - Rusiya sülhməramıllarının bu gün Qarabağ torpağında apardığı missiyaya da aid edilə bilər:

*"Nəbi
Qazaq, razisanmı bu əməlindən?
Ayrılıb yuvandan, doğma elindən
Nə üçün gəlmisən bizim dağlara?
Sizin yerlər hara, bu yerlər hara?"* [5, s.27]

Dramdakı sonraki hadisələr də Qarabağda baş verir. Finalda Nəbinin öz dəstəsi ilə Güney Azərbaycana keçməsini müəllif bütöv Azərbaycanın simvolu kimi təqdim edir.

ra Qarabağ haqqında yazılmış, yazılın və yazılacek bədii əsərlərin ideya zənginliyinin təmin edilməsində nəzərdən keçirdiyimiz poetik örnəklərin də böyük rolunun olduğunu qeyd etmək istərdik.

Ədəbiyyat / References

1. Hüseyin Cavid. Əsərləri. 5 cilddə, c.3. Bakı: "Lider nəşriyyat", 2005.
2. Kitabi-Dədə Qorqud. Bakı: "Öndər nəşriyyat", 2004.
3. Nizami Gəncəvi. İskəndərnəma. Bakı: "Adiloğlu", 2011.
4. Səməd Vurğun. Seçilmiş əsərləri. 5 cilddə, c.4. Bakı: "Şərq-Qərb", 2005.
5. Süleyman Rüstəm. Seçilmiş əsərləri. 3 cilddə, c.3. Bakı: "Şərq-Qərb", 2005.
6. az.wikibooks.org/wiki/Azərbaycan_tarixi/Teymur_və_Azərbaycan

Карабахская тема в азербайджанских стихотворных драмах

Хикмет Мехдиев

Доктор философии по филологии

Нахчыванский государственный университет. Азербайджан.

E-mail: hikmet.mehdi@mail.ru

Резюме. Известная во всём мире пещера Азы, обнаруженная в Карабахе, является одним из самых древних антропостоянок. Карабах веками хранил природные богатства азербайджанского народа, как в горячие объятья матери заключена его благодатная земля. Поэтому в сокровищнице бесценного богатого словесного искусства, созданного веками в течение всей истории в Азербайджане, как во всех его регионах, так и в Карабахе оно нашло выражение в любви к художественному воплощению. События в «Китаби-Деде Горгуд», именованном как «Родная книга азербайджанского народа» (по выражению Общенационального лидера Гейдара Алиева), происходят на азербайджанской земле и в частности в Карабахе. И в творчестве всемирно почитаемого поэта и мыслителя Низами Гянджеви любовь к родине и райскому краю Карабаху занимает важное место. При художественном описании места сюжета об Искендере и Нушибе в поэме «Искендернаме», выражается и имеющееся сегодня на устах восхищение г.Барда.

Приход авторов стихотворной драмы как литературного жанра связан с именем выдающегося азербайджанского поэта и драматурга Гусейна Джавида. Они явились достойными наследниками традиции любви к родине в тысячелетней азербайджанской литературе, которые неустанно выражали любовь к Карабаху, восхищаясь красотами этого уголка родины.

Ключевые слова: «Китаби-Деде Горгуд», Карабаг, Низами Гянджеви, «Вагиф», Гаджар, стихотворная драма